

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vəsaitlərinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Mədəniyyətlərin qütbleşməsi, cəhətləşməsi və nəticədə aydınlanması hansı zərurətdən doğmuşdur? Bu sualın cavabı da yəqin ki, özü qədər absurdur. Ümumiyyətə, mədəni qütbleşmə prosesi bizim fikrimizcə, sünü şəkilədə yaranmış məsələdir. Əlbəttə, dil, din, rəlyef fərqləri bu ayrılmamış qəcilməz edir. Ancaq bizim qəsd etdiyimiz ayrılıq bu dəyişənlərin fövqündə duran bir şeydir.

Müxtəlif dillərdə danışmaq hələ ayrılmak demək deyil. Məsələn, Avropa qitəsində bir çox xalq yaşayır. Lakin orta əsr intibahından bu tərəfə müxtəlif dillərdə danışan, müxtəlif xalqların vahid bir mədəniyyət sistemi əmələ geldi. Bunun coğrafi əlaqələrlə və yaxud yaxınlıqla da əlaqəsi yoxdur. Xalqların iç-içə keçən mədəni dəyerləri bəşəri bir hadisədir. Elə buradan çıxış edərək, belə bir tezis irəli sürmək olar ki, mədəniyyətləri bir-birindən ayıran şey dini, etnik, coğrafi anlayışlar yox, kiçiklik və böyüklik anlayışıdır. Yəni bir xalqın, bir etnosun çərçivələrinə sığan şəyər və bir mənəda mühafizəkarlıq təşkil edən mədəni dəyerlər, dayaz və kiçik fəlsəfə daşıyıcılarıdır. Mədəni hadisə böyük, dərin mənələri və hədəfləri təqib etdiyi zaman isə onun sərhədi, etnosu, milli konservativizmi olmur. Məsələn, Qərb klassik musiqisi, eyni zamanda müxtəlif cərəyanları, o cümlədən, roman, barokko, rokoko, klassizm, romantizm, impressionizm kimi cərəyanları təşkil edən rəssamlıq, heykəltəraşlıq və memarlıq abidələri konkret olaraq, heç bir millətə, heç bir coğrafi məkana sahib deyil. Bunu daha da inceleyərək, söyləmək olar ki, məsələn, mazurkalar, polonezlər polyak xalqına məxsusdur. Ancaq Frederik Şopenin yazdığı mazurkalar, polonezlər artıq polyak xalqının deyil, bütün Avropanın və hətta bütün dünyasındır. Hərçənd ki, Şopen onları məhz bir polyak olaraq bəstələmişdi. Ancaq böyük bəstəkar və pianoçu nə qədər milletçilik etse də, bunu bacarmadı. Çünkü o, çox böyük idi! Polyak xalqı onu böyütmədi, o polyak xalqını böyüdü!

Eləcə də eyni fikirləri Şərqi haqqında da söyləmək olar. Məsələn, Yaxın və Orta Şərqdə yaşayan saysız-hesabsız xalqların və etnosların həresinin özünməxsus folkloru, etnoqrafiyası mövcuddur. Ancaq onları birləşdirən, yəni coğrafi olaraq yox, siyasi olaraq Şərqi adlı bir məfhumu yaradan amil, məsələn, təsəvvüf incəsənətidir. Əger ayrı-ayrı xalqların konservativ və çərçivəli mədəni dəyerlərinə nəzər salsaq, biz orada məişətin, təbiətin, insani-intim məhbətin xaricində bir şey görməyəcəyik. Çünkü bu işin təbiiyətliyidir. Kiçik, dünənvi, material düşüncədən tövqələşən bir fəlsəfəyə keçid almaq toplumun yox, fərdlərin dühəsinin məhsuludur. Hansısa bir xalq mahnısının müəllifi çox zaman bəlli deyil və buna çox vaxt gərek de duyulmur. Ancaq məsələn, məqam incəsənətini yaradan, inkişaf etdirən konkret şəxsiyyətlərin yazılı mənbələri hər kəsə məlumudur. Onlar bunu ayrıca olaraq, məqsədli şəkildə ediblər. Məqsədləri isə toplumun şüurunu mədəsindən və cinsi organından bir qədər ayırib, daha başqa istiqamətlərə yöneltmək olmuşdur. Diqqət etsən gərək ki, ne Şərqi, ne də Qərb ədəbiyyatında elə bir böyük və bütün bəşəriyyətin halal malına çevrilmiş əsər yoxdur ki, orada tayfadan, nəsildən, nəsil artırmaqdan, maldan, mülk-dən, məişətdən söz getsin. Yəni olsa belə, bu anlayışlar keçicidir və əsas deyil. Bəli, böyükliklərə ana mövzusu heç bir zaman məişət olmayıb! Ancaq böyük əsərlər hansı dildə yazılırsa yazılışın, onların hamısı

Mədəni vəhdət

Dünyanı, onun mədəni qütbərini birləşdirən dahilər yerdəki tanrılardır!

vahid və ümumbehəşəri dəyərlər sistemine daxildir. Bunun üçün mövzu qəsdən və şüurlu şəkildə seçilməlidir. Yəni onu demək istəyirik ki, Rafaelin tablolarını bir xristian incəsənəti olaraq görməkələ. Mövlana Ruminin əsərlərini islam mədəniyyəti olaraq görmək arasında heç bir prinsipial fərqli yoxdur. İkişi də yanlışdır və insan ağlinin tarix boyu yol verdiyi ən böyük xətədir! Bəli, yeri gəlmışkən, yanlış anlaşılmışın, Yaxın və Orta Şərqi birləşdirən islam yox, məhz təsəvvüf fəlsəfəsi və təsəvvüf incəsənətidir. Neçə ki, Qərb intibahi xristianlığın yox, əksinə, onun dəmir barmaqlarının arasından süzülüb çıxan azad məfkurənin məhsuludur.

Azadlıq insan oğlunun qazancıdır. Ancaq bedənin, ruhun, milletin, torpağın yox, məhz idrakın azadlığı. Bunların hamısı əlbəttə ki, mövcuddur və lazımdır. Lakin idrak azad olmadıqca, bu azadlıqların hamisi bir gün əsareta məhkumdur. Çünkü hamisi maddidir, materialdır. Mən bu siyahıya ruhun azadlığını da saldım. Düşünürəm ki, ruh da semantik və izahsız bir nəsnə ol-

leye bilər - xaos olmasa?! Termodinamikanın qanunu da belə diktə edir ki, hər şey düzəndən düzənsizliyə, yeni kosmosdan xaosa doğru gedir. Məhz bu gedışatın öz içində, müdhiş bir xaosun ortasında bir düzən, bir kosmos, bir gözəllik yarada bilənlərdir dahilər! Özündən əvvəlki qəlibləri sindirməq üçün, öncə təbiəti sindirməlsən. Üstəlik, bütün yeni qəliblər zaman içərisində təbiətin bir parçasına çevrilir. Bəlkə ele buna görə deyirlər ki, Tanrı bir dəfə yaradıb çəkilmeyib. O davamlı olaraq yaradır. Lakin dediyimiz kimi, hər yaradılış bir üsyan və dağıntının əsəridir. Dağıdılan şey isə, yuxarıda ana mövzu olaraq seçdiyimiz millətləşmə, dövlətləşmə, dil, din, irq, vətən, torpaq ayrılığıdır. Qəribə paradoksdur; ayrılıq zətən dağıntıdır. Birleşdirmək üçün isə bu dağıntının özünü dağıtmak lazımlı gəlir. Nəticədə, təkrar-təkrar davam edən hər dağılış yeni bir yaradılışa getirib çıxarıb!

Doktor Faustun sığındığı Allah ona müvəqqəti və şübhəli hüzurdan, yeni imandan başqa mənəvi heç nə vermədi. Ancaq



Fəxrəddin Salim

leon Bonaparta simfoniya həsr etmişdi. Lakin qısa bir müddətdən sonra öz yazdığını başlığı sərt bir alətlə çizdi, pozdu! Çünkü bethovenlər napoleonlarının, keçici inqilab və əvvərilişlərin, bir-birini əvəz edən siyasi epoxaların sənətkarları deyillər. Onlar populyar kültürdən ona görə imtiyət edilər ki, bütün məkanları və bütün zamanları əsərlərini yaratsınlar. Bir gün Avropa Birliyi dağlısa, Bəthovenin əsərinə na olacaq? Heç nə. Dağılan AB olacaq, Bəthoven yəne bir addım öndədir.

Eləcə də, Mövlana ona görə "Məsnəvi" yazmamışdı ki, bu gün özlərinə "mövləvi" deyənlər hansısa bir hakimiyyətin siyasi təbliğat maşınının bir hissəsinə çevrilsinlər. Bütün siyasi maşınlar isə bir gün mütləq sınız. Özü də başqa ellə yox, başqa bir maşın tərəfindən. Ancaq Mövlana ne bir Dövlətə, ne bir Vətənə, ne bir millətə, ne də bir dinə məxsusdur. "Sən gündə on yeddi dəfə "ihdînes-siratəl-müsteqim" deyirsən. Ancaq bir gün həqiqət ortaya çıxanda görecəksən ki, bu dediklərin boş və puç şəyərdir" deyən Mövlana Cəlaləddin hansı dinə, hansı imana bağlıdır görsən? Onu bu əsyəna, xaosa sürükləyən və nəticədə bəşəriyyətin sonuna qədər bütün dünyaya nücat vere bilən gücə sahib eyleyən nədir, kimdir?! Əlbəttə ki, dirlər, kitablar, ibadətlər, məbədlərə sığmayan Allah!!! O Allah ki, kainatı və qalaktikaları kosmosdan xaosa doğru sürükləyir! Zavalılar, oturub gözləyir, yayından çıxan ox ne zaman geri qayıdacaq?! Bu ağılla, bu şüurla hełə çox gözləyəcəklər! Zamanın nisbiliyi isə onu göstərir ki, böyük şüurla, kiçik şüurun saatları fərqli işləyir. Kiçiklər gecəni yatıb, səhərin açılmışını gözləyənlərdir. Büyülər isə o gecəni oyaq gözərlə sabaha çevirənlərdir. "Gecələr Günəş doğmazlığı Zatin Günəş batlığı üçün gecə olur". Bəs onda cəhalətin ən qatı qarənliginin tərəfindən hardan doğdu Nəsimi?! Bəsit şüurun məntiqinə söykənək, onda gərək Nəsimi oturub öz zamanını gözləyəydi. Boşuna gözləməsin heç kim! Gəlməyəcək o zaman! Heç nəyin öz zamanı yoxdur! Sadəcə böyük düşüncə mövcuddur ki, onun yaratdığı hər şey həmin o zamanın özü deməkdir!

Qərble Şərqi, nəticədə iki böyük sivilizasiyanı birləşdirən düha məhz Tanrıının dühəsidir. Tanrı isə bu şüuru insana bəxş etdi! Dünyanı, onun mədəni qütbərini birləşdirən dahilər yerdəki tanrılardır! Mən bundan əminəm!



duğun müəyyən qədər kiçik anlayışdır, yeni təbii ehtiyacdır, düşünülmüş bir azadlıq deyil. Ele buna görə də, azad ruhların hamısı yaradıcı bədəni idarə edənlər deyil. İnsan ruhen azad ola, öz kiçik guşəsinə çəkilib, mistik bir görkəm ala bilər. Ancaq bu azadlıq, sadəcə onun özüne fayda verir və müvəqqəti bir anlayışdır. Ən yaxşı haldə o, insanla bərabər ölüb gedəcək. Azad ruh hələ yaradıcı ruh demək deyil. Ruh, ümumiyyətə, yaradıcı bir nəsnə deyil. Çünkü anladığımız qədərincə, ilahi bir xisletə malikdir. Yəni pakdır, hüzurludur, mürəkkəb deyil. Bütün bunlar isə tanrisal bir siqətə sahib olsa da, aktiv və yaradıcı güccə, xasiyyətə malik deyil. Bəli, yaradıcılıq yalnız və yalnız etirazın, hüzursuzluğun, dolaşış və qeyri-təbii axarın məhsulu ola bilər! Bundan tam əmin olmaq üçün sadəcə, yaratmaq istəyi bəs edər. Qarşılaşacağınız maneələri aşmaq üçün үşüyənə və xaosa ehtiyac duyacaqsınız! "Əger yaradın bir Tanrı varsa, o zaman sən kim-sən?" suali size mane olacaq. "Təbietdə hər şey qüsursuz, öz axarında və kamil bir şəkildədir. Bunun nəyinə үşyən edirsən?" deyə suallar verəcəksiniz! Məfistofel, yəni İblis, odanızın müsafiri olacaq və sizə fərqli rənglər, fərqli səslər, fərqli kəlmələr ilə qədək. Həqiqətən də bir düşünək; yenilikləri və dahiyanə tapıntıları başqa ne tetik-

onun nifrət etdiyi Mefistofel onun durulmuş şüurunu bulandırmaqla, doktor Faustun əli ilə bəşəriyyət üçün yeni mədəni-fəlsəfi cığır açdı. Tanrıının səssizliyini İblisin simfoniyası pozdu!

Əslində isə, bize təqdim olunan "Tanrı" əsil Tanrı deyil! Çünkü Onu bize təqdim edənlər xaosun da Ona aid olduğunu heç cürə qəbul edə bilmirlər. Cəza ilə bitən günahdan və mükafatla bitən savabdan başqa heç nə öyrətmədi bize həmin o təqdim etdikləri Tanrı! Bu boyda kainat şərtlər və qəliblər üzərində idrak etdirildi! Bəli, məhz zorla, tiryeklə, qılıncla və xürafatın qələmi ilə! Əger insanın xisletində yaratmaq ünsürü varsa, onu heç nə ilə nə inkar etmek, nə də durdurmaq olar. Çünkü yaradan belə yaradıb!

Mədəniyyətlərin toqquşması ümumbəşəri bir cəhalətdir. Lakin ondan da böyük cəhalet və hətta cinayət insanları yurdulara, irqlərə, dillərə, dinlərə ayırb, sonra da vahid bir Tanrı anlayışı ilə onları birləşdirmək istəyidir. Şüurlar müxtəlif olduqdan sonra Tanrı tek olsa, nə faydası?! Şüurların vəhdəti isə millətlərin, irqlərin, coğrafi məsəfələrin vəhdətidir. Bu vəhdəti isə nə qılıncla, nə dinlə, nə də iqtisadiyyatla gerçəkləşdirmək olar. Bunun üçün böyük düşünmək, böyük şəyələr yaratmaq lazımdır. Bəthoven 9-cu simfoniyası ona görə yazmamışdı ki, onun içərisindəki xor bu gün Avropa Birliyinin himnine çevrilsin! O bir dəfə Napon-

Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vəsitiyərinin İnkışafına Dövlət Dəstəyi
Fondunun maliyyəsi
əsasında hazırlanıb.